

# Nasir - ensiklopedist



Nazim İbrahimovun 80 yaşı tamam olur. Altmışincilar nöslinin tanınmış və laiqli nümayəndəsi kimi bu ad Azərbaycan ictimaiyyətinə yaxşı tanıdır.

Bir dəfə istehza və rişxəndə belə dedilər ki, "altmışincilar" artıq tarixdə qalmışlar, onları indi heç kəs qəbul edə bilmir, sevilmirlər, bəziləri bu nöslin nümayəndələrini heç görmək istəmir.

Altmişinciların ədəbi-bədii, ictimai-siyasi faaliyyəti yalnız Azərbaycanın sosial-siyasi həyatında deyil, həm də bütün SSRİ-də mühüm bir ədəbi hadisə idi. Amma o da təəccüblüdür ki, hələ də bu nöslə açıq düşməncilik, nifrət, yalnız Azərbaycanda, həm də keçmiş Sovet İttifaqının bütün ölkələrində, o cümlədən, Rusiyada təbii hala çevrilmişdir.

Altmişincilar nöslinin ən parlaq nümayəndələrindən biri, tanınmış rus şairi Yevgeni Yevtushenko bu məsələylə bağlı fikrini çox qəti və aydın söyləyir: "Mən altmışincilar nöslini qaralamağa cəhd edənlərə nifrət edirəm. Belə inkarçı münasibətin əsasında bizim nöslə qarşı həsəd durur".

Azərbaycanda da buna bənzər mənzərənin şahidi olur. Bəziləri düşünür ki, bir sətir yazın olmadan da şair adına iddia etmək olar, bir əsər yazmadan yazıçı olmaq olar və beləliklə, bir əsər yazmamaqla əsl şair və yazıçıları möglüb etmək mümkünür. Hələ də yazmayı bacarmayanlar özlərini yazıçı elan edir! Hər hansı bir janrlarda bir şey yaratmağa qadir deyillər, yalnız böhtən və təhqirdən başqa. Yazmayı bacarmadıqları halda, əsas məqsədləri - mütləq altmışincilar nöslinin tanınmış nümayəndələrini sancımaqdır..

Belə məsələyə Nazim İbrahimov müsahibələrinin birində dəqiq toxunub: "Biri doğulur ki, yaratsın, qursun, o birisə dağışın, uçursun".

Əziz Nazim! Məsələ odur ki, kim ki, yaradıcılıq qabiliyyətinə malik deyil, onda o güc yoxdur ki, dağıtmaq qabiliyyətinə de malik olsun.

Mığmığalar tərəfindən sancılmalara

baxmayaraq altmışincilar nöslinin seçilən nümayəndəleri fəaliyyətlərini həyatın mühüm yönündə - mənəvi, maddi və mədəni dəyərlərin qurulması sahəsində davam etməyi bacardılar. Altmışinciların fəaliyyəti xronoloji ardıcılıqlıdan ibarət deyil, onlar ədəbiyyatda, incəsənətin arırmamasında, ictimai və milli düşüncənin inkişafında dönüs yaratdı.

Bu dövr sənət adamlarının yaradıcılığında zamanın və tarixin xüsusiyyətləri öz əksini tapdı. Mirzə Cəlilin "Molla Nasreddin" haqqında dediyi fikir altmışincilərə da aid oluna bilər.

Altmişincilar nöslinin nümayəndələri onları inkar edənlərə təmkinli münasibət göstərir, minnətdarlıq gözləmədən ədəbiyyat və incəsənəti inkişaf etdirməyə çalışırlar. Bu baxımdan birinci sırada ədəbiyyat və incəsənət nümayəndələrinin, və onlarla bir yerdə öndə olan ictimai xadimlərin fəaliyyətini qeyd etmək istəyirəm. Altmışinciların arasında müəyyən inzibati-praktik işlərdə və mədəniyyətin çap, kitab nəşri kimi mühüm sahələrində çalışan təvəzükər, fədakar, mütərəqqi insanlar mühüm yer tutur.

Belə fədakar simalardan biri dostum Nazim İbrahimovdur.

Nazimi əlli ildən çoxdur ki, tanıyrım - hələ universitet illərindən. İlk tanışlığımız sonradan dostluğa çevrildi və bunun da səbəbi var - ikimiz də altmışinci illər nəslindən, biz gəncliyimizi məhz bu döndəmdə yarışmışıq, və eyni mənəvi mühitdə formalasmışıq. Bu nəslə hayatı dərinliyi ilə duyma istəyi, tükənməz gənclik arzuları, ümidi və illüziyalar-mənəvi zənginlik birləşdirirdi.

İndi, biz hər ikimiz yaşımızın kövrək xatırələrini yaşayırıq - keçmiş illərin həsrətini, gələcəyin nisqilini.

Bir neçə dönükər istisna olunmaqla, ümumiyyətdə altmışincilar nöslini dostluğda və bir-birinə münasibətdə sədaqət və etibar birləşdirir.

Nazim İbrahimov haqqında yazdığı səmimi ocerkində jurnalıst Esmira Fuad

onun kübarlığını xüsusişlə qeyd edir:

"O mənə XIX əsr Avropa və rus əsilzadələrini xatırladır. Avropa və rus klassik ədəbiyyatından, tanışığımız nümayəndələri sanki onun şəxsində real həyatda görürük. Aristokratizm təkcə zahiri görünüş, nəzakət və səliqəli geyim, gözəl danışqə qabiliyyəti deyil. Əsl kübarlıq - hər şeydən öncə yüksək mənəvi duyum, vətənpərvərlik hissidi.

Nazim İbrahimov ilk növbədə bütün bu keyfiyyətlərə malikdir. Şübhəsiz ki o, bu gün Azərbaycan ziyalılığının kübar nümayəndələrindən biridir".

Qeyd etdiyim kimi, Nazimlə ilk tanışlıq dostluğa çevrildi. Sonradan mən onu Yazıçılar Birliyində işləməyə dəvət etdim, biz həmkar olduq. O, məmənuniyyətlə bu təkli fi qəbul etdi və həqiqətən də, bir təşkilatçı və inzibati təcrübəsilə Birliyimizə böyük kömək göstərdi. Onun bu keyfiyyətləri bir çox məsələlərdə, eləcə də Yazıçılar Birliyinin binasının təmiri və yenidən qurulmasına özünü göstərdi.

Altmişincilar nöslinin bir-birinə olan dostluq münasibətləri bölgəcilik, qohum-bazlıq, dəstəbazlıq üstündə qurulan müvəqqəti münasibətlər kimi saxta, təmənnəli deyil, səmimi münasibətdir.

Bu nəslin nümayəndələri arasındaki doğmaliq duyğusu ona əsaslanır ki, onlar bir-birinə qarşı anlayışlıdır, onlar gənclik illərini eyni ümidişən yaşıyib, oxşar həyat təcrübələri var, ictimai-siyasi kataklizmlərin, eyni tarixi hadisələrin, faciəli günlərin şahidi olublar, arzu və xəyallarının həyata keçməməsinin acısını yaşıyıblar.

Nazim İbrahimov gənc yaşlarından yüksək vəzifələrde çalışıb - Bakının böyük rayonlarından birinin Rayon Komitəsinin birinci katibi, Mətbuat üzrə Dövlət Komitəsinin sədri, Ensiklopediyanın baş redaktoru, "Azərbaycan" naşriyyatının baş direktoru, 1975-91-ci illər arasında Azərbaycan Ali Sovetinin deputatı, hətta bir müdət tennis federasiyasının prezidenti kimi çalışmışdır, amma bu vəzifələr onun insan-

lara qayğıkeş münasibətini dayışmayaib.

Həmişə bütöv xarakterilə sözünün ağası olmuş, vədələrinə dəqiqliklə əməl etmiş, ədəbiyyat və incəsənət nümayəndələrinə xüsusi diqqətlə və qayğıkeşlikle yanaşmışdır.

Anonim məktubların ardi-arası kəsilməyən bir zamanda raykom katibi kimi çalışmaq çox məsuliyyətli bir iş idi. Ulu öndər, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev o illəri xatırlayaraq deyirdi: Bu dövrədə anonimilər hər şeyi mənə yazırı. Elə işləmək lazımdı ki, onlardan heç biri təsdiqini tapmasın".

İxtisasca Nazim geoloqdur, tennisin fanatıdır, öz qələmini ədəbiyyatda da sınmışdır - o, Vəsif Adıgözəlov tərəfindən bəstələnmiş "Natavan" operasının librettosunun müəllifidir. Nazim Natavan haqqında libretto yazmaqla diqqəti Qarabağ hadisələrinə yönəldir. Operanın müəllifləri sonuncu Qarabağ xanının qızının obrazını yaratmaqdə bu qədim Azərbaycan torpağının füsunkarlığını tərənnüm etmişlər, Qarabağın zəngin mədəniyyətini göstərməyə çalışmışlar. Natavanın ariyası bu müqəddəs torpağın işgalçılardan azad olunmasına bir çağırış kimi söslənir.

Nazim hər şeydən önce naşirdir. Peşəkar naşırılık poliqrafik təcrübə, təşkilatçılıq bacarığı və badii zövq tələb edir.

Öz müsahibələrindən birində Nazim deyir: "Nəşriyyat peşəkarlığı tamamilə fərqli bir sahədir. Təssəff edirəm ki, bu sahədə gələcək üçün naşirlər yetişdirmək, hazırlanmaq bizi qayğılandırmır. Nəşriyyat işi xüsusi məktəbdür. Bu məktəbi kim yaratmalıdır? Biz nəşriyyat işinin bir hissəsini artıq itirmişik, nəşriyyat çətin dövr yaşayır".

Lakin bütün bu çətinliklərə baxmayıraq, Nazimin peşəkar naşır fəaliyyətini uğurla davam etdirir. Onun təşəbbüsü və rəhbərliyi altında Azərbaycanın ilk xüsusi ensiklopediyaları nəşr edilmişdir - Üzeyir Hacıbəyli ensiklopediyası (Azərbaycan və rus dillərində), Cəlil Məmmədquluzadə ensiklopediyası.

Yazıçılar Birliyinin yubileyi günlərində Nazim, bütün tədbirlərdə fəal iştirak etdi, təşkilatımıza və onun quruluş tarixini əks etdirən maraqlı bir kitab tərtib edərək nəşr etdi. Nazimə, uzun müddət üzərində çalışdığını iki cildlik antologiyasının - "1500 ilin oğuz şerisi" antologiyasının nəfis şəkildə çap olunaraq işıq üzü görməsinə görə minnədaram.

Bizim birgə gördüyüümüz işlərimizdən biri də üç cildlik "Azərbaycanın ədəbiyyatı, incəsənəti və mədəniyyəti" kitabıdır. Bu kitabları Nazimlə birləşdə hazırlamaq mənə çox xoş idi. Biz bir-birimizi sözsüz başa düşürük.

Vaxtilə onun 65 yaşıyla bağlı bir məqalə yazmışdım.

Ordan bir abzası təkrarlamaq istəyirəm: "Broqauz və Efron kimi məşhur rus ensiklopedistlərini xatırlayarkən Nazim deyir: "Sən və mən Broqauz və Efron kimi işləməliyik". Mən razıyam və yalnız bir sual mübahisəli olaraq qalır. Bizzət hansımız Broqauz, hansımızsa Efronuq".

Yumor hissina malik olanlara izah etmək lazımdı ki, bu yalnız bir zarafatdır. Həç birimiz Broqauz ya Efron olmağın iddiasında deyilik. Çünkü o Nazim İbrahimovdur, mənsə

**ANAR**